

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKAFATİ

Topoloji dəyişikliklər ərəfəsində

Müsahibimiz Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatına layiq görülmüş "Materiyannın yeni kvant hali - antiferromagnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri" mövzusundan məqalələr toplusunun həm müellifi, AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovdur.

- Nazim müellim, Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmeyiniz münasibəti Sizi və emekdaşlarınıң üzərində tebrük edirik.

Xahiş edirəm hazırda möşğül olduğunuz kondensə olunmuş materiyannın kvant-hali fizikasının inkişi vəziyyəti, onun müasir informasiya texnologiyalarında tətbiqi və qarşıda duran problemlərdən qisaca da olsa "Elm" qəzetiñin oxucularına məlumat verəsiniz.

- Buxar mühərrininin keşfi ilə bağlı birinci elmi-texniki inqilab dövründən beriyyət elm və texnologyanın tərəqqili inkişaf şəraitində irəlleyir. Biz artıq, məqsadi təkər texniki məhdudiyyətlər deyil, həm də fizikanın bugünkü texnologiyaya qoyduğu principial məhdudiyyətlərə bağlı maneeleri aradan qaldırımlı olaraq dördüncü elmi-texniki inqilab dövründən yaxşıraq. Buna misal olaraq, informasiya texnologiyalarını göstərmək olar ki, onların inkişafı, fiziklərin 2000-ci ildə Nobel mükafatına layiq görülen kompüterləri yaratdığı və Avropanın Beynəlxalq Nüva Tədqiqatları Mərkəzində (CERN) Internetin ixtiyarı vaxtından geniş miqyas almışdır.

Bu gün müasir elmi-texniki inqilabın tərkib hissəsi olan parallel hesablama, bulud və göl texnologiyaları, umumiyyətlə müasir paylanmış hesablamalar sistemləri ilə bağlı məsələlər mövcud texniki maneeleri kifayat qədər otluq keçməyi imkan verir. Ancaq həle də principlelər fiziki məhdudiyyətlər nəticəsində, praktiki olaraq tükenməz hesablama ehtiyatları müasir hesablama sistemlərinən kənarada qalır.

Bu məhdudiyyətləri aradan qaldırmاق üçün hesablamalar sistemlərinin yaradılması principlecə yeni yanaşma olmalı və onların işi üçün keyfiyyətəcə də fərqli alqoritmalar işləməlidir.

Bu məqsədlə fiziki düşünce, avallər müasir kompüterlərin yaradılmasında müvaffaqiyətə tətbiq olunan, lakin klassik alqoritmələr işləyən və klassik fizika qanunları çərçivəsində hesablamalar amaliyyatları aparan böyük miqdarda informasiya daşıyıcısının kvant təsviri evezine, fərdi informasiya daşıyıcısının kvant təsviri və kvant alqoritmələrindən istifadəni tətbiq etdi.

Artıq o zaman dünya fizika cəmiyyətinə aydın oldu ki, kvant hesablamalarının reallaşdırılması üçün perspektiv yol materiyannın topoloji izolyator kimi kvant halindən istifadəsidir və bu halin reallaşdırıldığı materiallər topoloji izolyatorlar adını alı. Belə materiallərin səthində elektronlar qeyri-maqnit aşşarlarından və qəfəsədə atomların rəsədlərindən sepişmədən topoloji müdafiə olunurlar ki, bu da onlara öz hallarını uzun müddət deyişmeden saxlamağa imkan yaradır. Mehz bu xassə topoloji izolyatorların, digər fiziki sistemləre



nezerən, kvant hesablamalarında istifadəsinə üstünlük yaradır.

Elektronun kvant halının səthde üzənəndəliliyi ilə yanğı, topoloji izolyatorda elektronun böyük məsafəyə qeyri-dissipativ (enerjinin itki-siz artırılması) daşınması da heyata keçir. Bu cəhət hemin materialların aşağı güclü elektron qurğularından elektrik itkişini minimuma endirmək istifadəsinə perspektivlər açır.

- Bir qədər də başçılıq etdiyiniz Azərbaycan qrupunun bu sahədə eldə etdiyi nailiyyətlər haqqında malumat verməyinizi xahiş edirim.

- Azərbaycanda hemin məsələnin ilk müzakirəsi 2 oktyabr 2013-cü ilde Milli Elmlər Akademiyasında olmuşdur. Akademik Nazim Məmmədov və onun doktorları (indi professor) Zakir Cahangirlinin "Yeni hasil hesablama texnikası yaradılması üçün spin-polyarlaşmış sistəmlər: topoloji izolyatorlar" məruzəsi Elmlər Akademiyasının Reyasət Heyəti tərəfindən böyük dəsteklərən dəstekləndi (Qarar H 20/1, 2 oktyabr 2013-cü il; AMEA-nın XƏBƏRLƏR MƏCMÜƏSİ, 2014, cild 1, N 2, s.23-27) və bu da AMEA-nın Fizika İnstitutunda hələ 2010-cu ildə başlanmış, ikinci natiqələri "Physical Review B" jurnalında 2012-ci ildə dərc olunmuş tədqiqat-lara yeni təkan verdi.

Topoloji izolyatorların alınması və hərəkəli tədqiqində Azərbaycan alimlərinin böyük xidmətləri vardır ki, bu da nəzəri və təcrübə tədqiqatlar material basığının genişləndirilməsinə və bir neçə sinif uyğun materialların seçilmesinə imkan yaratmışdır. 2012-ci ildən 2016-ci ildək olan müddətə Azərbaycan alimləri bu sahədə ayrıca beynəlxalq kollaborasiya tərkibində 22 elmi iş dərc etdirmişlər. Hemin elmi işlər qeyri-maqnit topoloji izolyator sistemlərindən qeyri-maqnit topoloji sistemlərə keçmək üçün fiziki və texnoloji bəyannamələrə tətbiq etdirilmişdir.

2016-ci ildə materiyannın qeyri-maqnit tipi topoloji fazasının keşfi üçün İngiltərənin 3 alimine fizika üzrə Nobel mükafatı verilmişdir. Bu, dünya elmi cəmiyyəti tərəfindən topoloji materiya sahəsinə və onun bəşəriyyət üçün dəyərini verilən yüksək qiymətdir. Belə qiymətləndirme öz növbəsində, nəzəri olaraq mümkün, amma təcrübə cəhəldən kifayat qədər xülyali məqnit topoloji sistemlərin axtarışına stimul yaratdı. Məsəla burasındadır ki, məqnit sahəsinin daxil edilmesi topoloji sistem simmetriyəsinə zəmanət çərçivəsindən pozulmasına gəlirir və səthi elektron hallarının sepişmədən topoloji mühafizəsi aradan qalxır. Başqa sözə, material topoloji trivial olur. Bunun qarşısını almaq üçün sistemin simmetriya xassələrinin xüsusi uyğunlaşdırılması lazımdır. Başqa sözə, qeyri-trivial topoloji halın reallaşması üçün iki məlum şərtə eləvə olaraq sistəmdə, hemçinin məqnit nizamlılığı və sərt şəkildə ve-

rilmis simmetriya da olmalıdır. Burununa yanaşı, bu və ya digər materialın hecmi elektron spektrinin konkret xüsusiyyətləri ilə bağlı eləvə məhdudiyyətlər de mövcuddur. Əger uyğun sistem sənū surətdə alına bilərsə, onu tabletde da olması ehtimalı çox aşagıdır. Buna baxmayaraq, elm və texnika qarşısında prin-sipcə yeni imkanların açılmasını nəzərə alaraq, son əldə bir çox geniş tanınmış fizika mərkəzləri materialın məqnit topoloji halını astxarmaq davam etdilər.

Natidə, uğur bizim Azərbaycan qrupunun da esas dəstə kimi daxil olduğu beynəlxalq kollaborasiya tərəfindən böyük hecmde iş aparıldı və bu işin zirvəsi ilk antiferromagnit topoloji izolyatorun müümüyətli kənləyin göstərilməsi və keşfi haqqında məşhur "Nature" jurnalında (1869-cu ildə Böyük Britaniyada yaradılmış "Nature" jurnalı hazırladı) dənizdən en yüksək impakt faktora (43-dən çox) malikdir və yalnız inqilabi xarakterli tədqiqatların natiqələrini dərc edir. Məsələn, Rentgen şüalarının, elektronun dalğın xassəsinin, DNK, pulsarlər, ozon dəliyi, klonlaşmanın mümkündüyü, ənsən genemonun açılması və sairin keşfi haqqında məlumatlar ilk dəfə mehz "Nature" jurnalında dərc olunub. A.Ş.) jurnalında dərci ilə natiqələndi. Bu dərincən arxasında keşfin dünya elmi icməiyyəti tərəfindən tanınmasına temin edən 14 yüksək səviyyəli məqaiş durur.

Azərbaycan qrupunun 2017-ci iləndən başlayaraq işini tam şəkildə təmin edən Azərbaycan Respublikasının Prezidenti Yarındakı Elm İnkıfət Fondundan AMEA Fizika İnstitutunun beynəlxalq "Qeyri-trivial topologiyaya malik məqnit aşşarlı yarımkeçicilərin spin-polyarlaşmış elektron strukturunoptik və köçürücü xassələri" (qrant EIF-BGM-4-RFTF-1/2017-21/04/1-M-02) layihəsinə dəstekləməsinə xüsusi qeyd etmək lazımdır.

- Yekunda bu keşf haqqında na demək istərdiniz? Məqnit topoloji izolyatorun spintronika, elektronika və kvant hesablamalarında geniş tətbiq imkanları nəzərə alınaraq onun keşfi topoloji inqilabın mühədüsəsə hesab edilə bilərmiş?

- Bu suala cavab həm sadə və həm de mürəkkəbdür. Qısaca olaraq, bu keşf mümkün olmayıni mümkün edir. O, aşağıqı temperaturlarda dərəcəyini və tam kvant hadisələrini bizim otaq temperaturu klassik dünymizə getirir. Mehz otaq temperaturunda istilik enerjisi üstüleyen səth elektron hallarının Dirak spektri və məqnit aralığı (yarığı) ilə materiyannın topoloji məqnit kvant hali bunu etməye imkan verir.

Təsadüfi deyil ki, topoloji izolyatorları həm de kvant materialları adlandırmırlar. Məqnit topoloji izolyatorlar materiyannı bu cox funksiyalı kvant fazasının keyfiyyətəcə yeni generalisəyisdirlər.

Yekunda həm vüqarlar qeyd etmək istəirkidir ki, Azərbaycan alimlərinin birbaşa işbirliyi və böyük töhfəsi ilə keşf olunan materiyannın yeni topoloji kvant hali Azərbaycanı qarşıda gözənlənən topoloji inqilabın və kvant sənayesinin yaradılmasının mühədüsəsi olan kvant materiallarının yaradılması və tətbiqi sahəsində ilk qabaqcıl dövlətler sırasına qoyur.

- Məsəhibə görə çox sağ olun.

Məsəhibi apardı:
Ağahüseyn ŞÜKÜROV